

## **İlk- peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsinin Əsasnaməsi**

### **1. Müsabiqənin məqsədi və vəzifələri**

İlk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və təsnifləri, milli rəqslərimizin öyrədilməsi istiqamətində aparılan işləri yaxşılaşdırmaq, xüsusi istedadla malik gəncləri üzə çıxarmaq

### **2. Müsabiqənin şərtləri**

Müsabiqədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri iştirak edir.

Müsabiqə 4 nominasiya üzrə keçirilir:

- mahnı nominasiyası - Azərbaycan bəstəkarlarının estrada mahnıları;
- təsnif və xalq mahnıları;
- şeir nominasiyası- Azərbaycan şairlərinin vətənpərvərlik ruhunda yazılmış şeirləri;
- rəqs nominasiyası- Azərbaycan milli və ya müasir rəqslər (solo və ya kollektiv);
- müsabiqəyə hər nominasiya üzrə 1 ifa qəbul olunur.
- müsabiqəyə təqdim olunan mahnı ifası 4 dəqiqədən çox olmamalıdır.  
(musiqi CD formatında təqdim edilə bilər)
- müsabiqəyə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır.
- müsabiqəyə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır.  
(musiqi CD formatında təqdim edilə bilər)

### **3. Müsabiqənin təşkili və keçirilməsi**

Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

- müsabiqə iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasından seçilir.
- müsabiqədə iştirak edən musiqi yönümlü orta ixtisas təhsili müəssisələri eyni profilli kolleclər ilə yarışacaqdır.

Müsabiqə 3 mərhələdə keçiriləcəkdir.

I mərhələ -müəssisə daxili – bu mərhələdə iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münisflər heyəti 10 fevral 2016-cı il tarixinədək müəyyənləşdirir. Hər nominasiya üzrə seçilmiş iştirakçıların siyahısı tərtib edilir və onlar haqqında məlumatlar 18 fevral 2016-cı il tarixinədək Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinə [baku-tagrbye@mk.edu.az](mailto:baku-tagrbye@mk.edu.az) ünvanına göndərilir. Telefonlar: (012) 379-42-34; (012) 379-17-35; (055) 762-09-47.

II mərhələ- Zona mərhələsi- Zona mərhələsinə müsabiqənin I mərhələsinə I və II yerləri tutan iştirakçılar qatılır. Zona mərhələsi aşağıdakı şəhər və rayonlarda keçirilir:

1. Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər, Naftalan ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 03 mart 2016-cı il tarixində saat 10<sup>00</sup>-da Gəncə Musiqi Kollecinde;
2. Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 09 mart 2016-cı il tarixində saat 10<sup>00</sup> -da Lənkəran Humanitar Kollecinde;
3. Ağcabədi, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Yevlax, Zərdab, Füzuli, Laçın ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 14 mart 2016-cı il tarixində saat 10<sup>00</sup> -da Ağcabədi Pedaqoji Kollecinde;
4. Qəbələ, Balakən, Zaqatala, Qax, Oğuz, Şəki ilk - peşə və orta ixtisas təhsili müəssisələri üzrə 16 mart 2016-cı il tarixində saat 10<sup>00</sup> - da Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində;
5. Şamaxı, Ağdaş, Kürdəmir, Ağsu, Göyçay, İsmayıllı, ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 18 mart 2016-cı il tarixində saat 10<sup>00</sup>-da Şamaxı Humanitar Kollecinde;
6. Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Siyəzən, Qusar, Xızı, Şabran, ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 28 mart 2016-cı il tarixində saat 10<sup>00</sup> -da Sumqayıt Musiqi Kollecinde;
7. Şirvan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 01 aprel 2016-cı il tarixində saat 12<sup>00</sup> -da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinde;
8. Naxçıvan Muxtar Respublikası ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə 04 aprel 2016-cı il tarixində saat 10<sup>00</sup>-da Naxçıvan Musiqi Kollecinde;
9. Bakı şəhərində yerləşən ilk peşə və orta ixtisas təhsili müəssisələri üzrə seçim müsabiqənin mahnı nominasiyası üzrə 06 aprel 2016-cı il tarixində saat 11<sup>00</sup> - da, təsnif və xalq mahnıları nominasiyası üzrə 08 aprel 2016-cı il tarixində saat 11<sup>00</sup> -da, şeir nominasiyası üzrə 11 aprel 2016-cı il tarixində saat 11<sup>00</sup> -da, rəqs nominasiyası üzrə 14

aprel 2016-cı il tarixində saat 11<sup>00</sup> -da Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinə keçiriləcəkdir. (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 37)

10. Zona mərhələsində hər nominasiya üzrə I yerin qalibi olmuş şagird və tələbələr respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

III mərhələ - Respublika mərhələsi - 25 aprel 2016-cı il tarixində saat 10<sup>00</sup> -da Bakı Sosial Pedaqoji Kollecinə keçiriləcəkdir.

Müsabiqə qaliblərinin seçimi Təşkilat Komitəsinin razılığı ilə yaradılmış münisflər heyəti tərəfindən həyata keçiriləcəkdir. Münisflər heyətinin tərkibinə tanınmış mədəniyyət və incəsənət xadimləri, eyni zamanda yaradıcılıq mərkəzlərinin pedaqoji işçiləri daxil edilə bilər. Qeyd: Müsabiqədə qaliblərin seçimi ilə bağlı mübahisəli məsələlər yaranarsa, Təşkilat Komitəsi tərəfindən həmin mübahisəli məsələlərə yenidən baxılacaqdır.

Müsabiqə qaliblərinin yekun konserti və mükafatlandırılması 06 may 2016-cı il tarixində Bakı şəhərində keçiriləcəkdir.

#### **4. Qaliblərin mükafatlandırılması**

Müsabiqənin I mərhələsinin qalibləri ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi tərəfindən diplomlarla təltif ediləcəkdir.

Zona mərhələsinin qalibləri Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən diplomlarla təltif ediləcəkdir.

Müsabiqənin Respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.